



## MÜSTƏQİL AUDİTORUN HESABATI

### **«Enerji Məsələlərini Tənzimləmə Agentliyi» PHŞ -nin İdarə Heyətinin sədri Samir Axundovun diqqətinə**

#### **Rəy**

Biz «Enerji Məsələlərini Tənzimləmə Agentliyi» PHŞ-nin 31 dekabr 2019-cu il tarixinə əhəmiyyətli uçot siyasətinin və digər izahedici qeydlərin qısa xülasəsindən ibarət olan əlavə edilmiş maliyyə hesabatlarının auditini aparmışıq.

Hesab edirik ki, Agentliyin qoşma maliyyə hesabatları bütün əhəmiyyətli aspektlərdə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS)-ya uyğun olaraq hazırlanmışdır.

#### **Rəy üçün əsaslar**

Biz auditini Beynəlxalq audit standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın “Maliyyə hesabatlarının auditini üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Biz maliyyə hesabatlarının auditinə aid olan etik normalar ilə Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının “Etika Məcəlləsinin” (IESBA Məcəlləsi) tələblərinə uyğun olaraq Agentlikdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə, eləcə də IESBA məəcəlləsinin tələblərinə uyğun olaraq yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

#### **Əsas audit məsələləri**

Əsas audit məsələləri bizim peşəkar mühakiməmizə görə cari dövrün maliyyə hesabatlarının auditində ən əhəmiyyətli məsələlərdir. Bu məsələlər maliyyə hesabatlarının auditini baxımından və maliyyə hesabatlarına dair rəyimizin formalaşdırılmasında bütövlükdə nəzərə alınmışdır və biz bu məsələlərə dair ayrılıqda rəy vermirik.

#### **Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti**

Rəhbərlik maliyyə hesabatlarının MHBS-ə uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Agentliyi ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativin olmadığı halda, rəhbərlik Agentliyinin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və



mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Agentliyin maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

#### **Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti**

Bizim məqsədimiz tərtib edilmiş maliyyə hesabatlarında dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlayır. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsiretmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

BAS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi biz audit aparılan zaman peşəkar mühakimə tətbiq edirik və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- Maliyyə hesabatlarında dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflər risklərini müəyyən edib qiymətləndiririk, bu risklərə cavab verən audit prosedurlarını layihələndirib həyata keçiririk və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirik. Dələduzluq nəticəsində əhəmiyyətli təhrifi aşkarlamama riski səhvlər nəticəsindəkindən daha yüksəkdir, çünki dələduzluq sözləşmə, saxtakarlıq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər.
- Agentliyin daxili nəzarətin səmərəliliyinə dair rəy bildirmək məqsədi üçün olmamaq şərti ilə, bu şərtlər çərçivəsində uyğun olan audit prosedurlarını layihələndirmək üçün auditə aid daxili nəzarəti başa düşürük.
- İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məntiqliliyini qiymətləndiririk.
- Mühasibat uçotunun fasiləsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutlarının əsasında Agentliyin fəaliyyətini fasiləsiz davam etmək imkanını ciddi şübhə altına qoya bilən hadisələrlə və ya şəraitlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair nəticə çıxarıyıq. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu haqqında nəticə çıxardığımız halda, auditor hesabatımızda maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməliyik və ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimizə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və ya şəraitlər Agentliyin fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.

Biz iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə digər məsələlərlə yanaşı auditin planlaşdırılmış həcmi və müddətləri, habelə əhəmiyyətli audit sübutları, o cümlədən audit apardığımız zaman daxili nəzarətdə aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında məlumat veririk.

”Caspian Consulting and Partners” MMC




Tarix: 31.05.2020

**“Enerji Məsələlərini Tənzimləmə Agentliyi” PHŞ**  
**31 Dekabr 2019-cu il tarixinə**  
**Maliyyə Vəziyyəti Haqqında Hesabat**

Azərbaycan manatı ilə	Qeydlər	31 dekabr 2019-cu il	31 dekabr 2018-ci il
<b>Aktivlər</b>			
<b>Uzunmüddətli aktivlər</b>			
Əmlak, tikili və avadanlıqlar	8	6.435.721	6.176.048
Qeyri-maddi aktivlər	9	29.259	-
<b>Cəmi uzunmüddətli aktivlər</b>		<b>6.464.980</b>	<b>6.176.048</b>
<b>Cari aktivlər</b>			
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri	5	1.016.179	312.293
Debitor borcları	7	8.707.746	427.277
Digər aktivlər	6	10.672	61.360
<b>Cəmi cari aktivlər</b>		<b>9.734.597</b>	<b>800.930</b>
<b>Cəmi aktivlər</b>		<b>16.199.577</b>	<b>6.976.978</b>
<b>Kapital və Öhdəliklər</b>			
<b>Kapital</b>			
Nizamnamə kapitalı	12	7.914.367	7.914.367
Əlavə kapital qoyuluşu	13	-	-
Yığılmış (mənfəət) zərər		7.246.425	(988.362)
<b>Cəmi kapital</b>		<b>15.160.792</b>	<b>6.926.005</b>
<b>Öhdəliklər</b>			
<b>Cari öhdəliklər</b>			
Müddətli borc öhdəlikləri	11		-
Gələcək dövrün gəlirləri			-
Digər öhdəliklər	10	1 038.785	50.973
<b>Cəmi cari öhdəliklər</b>		<b>1.038.785</b>	<b>50.973</b>
<b>Cəmi öhdəliklər</b>		<b>1.038.785</b>	<b>50.973</b>
<b>Cəmi kapital və öhdəliklər</b>		<b>16.199.577</b>	<b>6.976.978</b>

31 May 2020 ci il tarixində İdarə Heyəti adından imzalanmış və dərc olunmaq üçün təsdiqlənmişdir



Samir Axundov  
İdarə Heyətinin Sədri




Əhmədova Tamilla  
Baş Mühasib



**“Enerji Məsələlərini Tənzimləmə Agentliyi” PHŞ**  
**31 Dekabr 2019-cu il tarixində bitən il üzrə**  
**Mənfəət və ya Zərər və Digər Məcmu Gəlirlər haqqında Hesabat**

<i>Azərbaycan manatı ilə</i>	<b>Qeydlər</b>	<b>31 dekabr 2019-cu il tarixində bitən il üzrə</b>	<b>31 dekabr 2018-ci il tarixində bitən il üzrə</b>
<b>Gəlirlər</b>	14	11.772.557	8.318.474
<b>Ümumi gəlirlər</b>		<b>11.772.557</b>	<b>8.318.474</b>
İnzibati və digər əməliyyat xərcləri	17	(7.009.554)	(4.345.548)
Dəyərsizləşmə üzrə ehtiyat xərci	7	(1.686.337)	(5.158.157)
Dəyərsizləşmə üzrə ehtiyat gəliri	7	5.158.157	-
Digər gəlirlər	15	-	2.440
Digər xərclər	18	-	(4.877)
<b>Əməliyyat xərci</b>		<b>8.234.823</b>	<b>(1.187.668)</b>
Məzənnə fərqindən xalis zərər		(268)	(661)
Məzənnə fərqindən xalis mənfəət		112	-
Dövlət tərəfindən ayrılan vəsait	16	-	204.373
Maliyyə xərci	11	-	(3.778)
<b>İl üzrə xalis mənfəət (zərər)</b>		<b>8.234.667</b>	<b>(987.734)</b>
İl üzrə digər məcmu gəlirlər (xərclər)		-	-
<b>İl üzrə cəmi məcmu mənfəət (zərər)</b>		<b>8.234.667</b>	<b>(987.734)</b>

31 May 2020 ci il tarixində İdarə Heyəti adından imzalanmış və dərc olunmaq üçün təsdiqlənmişdir




Samir Axundov  
İdarə Heyətinin Sədri




Əhmədova Tamilla  
Baş Mühəsib

**“Enerji Məsələlərini Tənzimləmə Agentliyi” PHŞ**  
**31 Dekabr 2019-cu il tarixində bitən il üzrə**  
**Kapitalda Dəyişikliklər haqqında Hesabat**

<i>Azərbaycan manatı ilə</i>	Qeydlər	Nizamnamə Kapitalı	Əlavə kapital qoyuluşu	Yığılmış zərər	Cəmi Kapital
<b>22 dekabr 2017-ci il</b> (fəaliyyətə başlama tarixi)		-	-	-	-
Nizamnamə kapitalının artımı	12	1.000	-	-	1.000
Əlavə kapital qoyuluşu	13	-	6.397.129	-	6.397.129
2017-ci il üzrə cəmi məcmu zərər		-	-	(628)	(628)
<b>31 dekabr 2017-ci il tarixinə qalıq</b>		<b>1.000</b>	<b>6.397.129</b>	<b>(628)</b>	<b>6.397.501</b>
Nizamnamə kapitalının artımı	12	1.516.238	-	-	1.516.238
Təsnifatlaşdırma	13	6.397.129	(6.397.129)	-	-
2018-ci il üzrə cəmi məcmu zərər		-	-	(987.734)	(987.734)
<b>31 dekabr 2018-ci il tarixə qalıq</b>		<b>7.914.367</b>	<b>-</b>	<b>(988.362)</b>	<b>6.926.005</b>
Nizamnamə kapitalının artımı	12	-	-	-	-
Təsnifatlaşdırma	13	-	-	120	120
2019-cu il üzrə cəmi mənfəət (zərər)		-	-	8.234.667	8.234.667
<b>31 dekabr 2019-cu il tarixə qalıq</b>		<b>7.914.367</b>	<b>-</b>	<b>7.246.425</b>	<b>15.160.792</b>



Samir Axundov  
İdarə Heyətinin Sədri





Əhmədova Tamilla  
Baş Mühasib



**“Enerji Məsələlərini Tənzimləmə Agentliyi” PHŞ**  
**31 Dekabr 2019-cu il tarixində bitən il üzrə**  
**Pul Vəsaitlərinin Hərəkəti haqqında Hesabat**

Qeydlər	31 dekabr 2019-cu il tarixində bitən il üzrə	31 dekabr 2018-ci il tarixində bitən il üzrə
<b>Əməliyyat fəaliyyəti</b>		
Vergidən əvvəl mənfəət	8.234.667	(987.734)
<b>Vergidən əvvəl zərəri xalis pul vəsaitlərinin hərəkəti ilə üzləşdirmək məqsədilə aparılmış qeyri-nağd düzəlişlər</b>		
Düzəlişlər:		
Əmlak, tikili və avadanlıqların silinməsi üzrə zərər	8	1.182
Qeyri-maddi aktivlərin silinməsi üzrə zərər	9	3.695
Digər gəlirlər	15	-
Digər xərclər	-	-
Əmlak, tikili və avadanlıqların satışından gəlir	8	-
Debitor borclarının dəyərsizləşməsində dəyişiklik	7	5.158.157
Əmlak, tikili və avadanlıqların köhnəlmə xərcləri	8	224.395
Qeyri-maddi aktivlərin amortizasiya xərcləri	9	300
Maliyyə xərci	11	3.778
Dövlət tərəfindən ayrılan vəsait üzrə gəlirlər	16	(204.373)
Xarici valyuta əməliyyatları üzrə gəlir/(zərər)	156	661
<b>Əməliyyat aktiv və öhdəliklərində dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyətindən daxil olan pul vəsaitlərinin axını</b>	<b>4.970.401</b>	<b>4.200.061</b>
Digər aktivlər	6	(10.826)
Debitor borclar	7	(5.584.435)
Digər öhdəliklər	10	50.068
<b>Faizlərdən əvvəl əməliyyat fəaliyyətindən əldə edilən xalis pul vəsaitləri</b>	<b>1.200.254</b>	<b>(1.345.132)</b>
Ödənilmiş maliyyə xərci	11	(3.778)
<b>Əməliyyat fəaliyyətlərindən daxil olan xalis pul vəsaitlər</b>	<b>1.200.254</b>	<b>(1.348.910)</b>
<b>İnvestisiya fəaliyyəti</b>		
Əmlak, tikili və avadanlıqların alışı	8	(45.457)
Qeyri-maddi aktivlərin alışı	9	(13.495)
<b>İnvestisiya fəaliyyətində istifadə edilən xalis pul vəsaitləri</b>	<b>(496.456)</b>	<b>(58.952)</b>
<b>Maliyyələşdirmə fəaliyyəti</b>		
Digər daxilolmalar	16.1	-
Borc öhdəliklərindən daxilolmalar	11	500.000
Borc öhdəliklərinin ödənilməsi	11	(500.000)
Nizamnamə kapitalında artım	12	1.516.238
Dövlət tərəfindən ayrılan vəsait üzrə daxilolmalar	16	204.373
<b>Maliyyələşdirmə fəaliyyəti üzrə daxil olan xalis pul vəsaitləri</b>	<b>0.000</b>	<b>1.720.611</b>
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri üzrə məzənnə fərqindən yaranan mənfəət (zərər)	(12)	(456)
<b>Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərində xalis artma/(azalma)</b>	<b>703.786</b>	<b>312.293</b>
<b>Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri – ilin əvvəlinə</b>	<b>312.393</b>	<b>-</b>
<b>Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri – ilin sonuna</b>	<b>1.016.179</b>	<b>312.293</b>

Samir Axundov  
İdarə Heyətinin Sədri



Əhmədova Tamilla  
Baş Mühasib